

**Q Ə R A R**

**15 sentyabr 2015-ci il**

**Bakı şəhəri**

Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası  
Hakimlər – Abbasov Mirzəli Əbdüləli oğlu (sədrlik edən və məruzəçi), Babayev Qədim Xalid oğlu və Murquzov İlqar Mustafa oğlundan ibarət tərkibdə,  
Məhkəmə iclas katibi – Məmmədov Fəxri Afiq oğlu,  
Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarənin prokuroru Dəmirli Orxan Novruz oğlunun,  
Məhkum – XXX,  
Müdafiəçi – Bakı şəhəri 1 saylı hüquq məsləhətxanasının vəkili İbişov Nadir Həsənqulu oğlunun,

18 sentyabr 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməyən, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Əzizbəyov küçəsi ev 80A-da qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş,

**XXX** Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 11 avqust 2014-cü il tarixli hökmündən məhkum **XXX**tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq,

**m ü ə y y ə n e t d i :**

Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 11 avqust 2014-cü il tarixli 1(008)-282/2014 sayılı hökmünə əsasən (sədrlik edən hakim S.Ə.Ağayev) **XXX** Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəza çəkmə müddətinin əvvəli 17 aprel 2014-cü il tarixdən hesablanmışdır.

Birinci instansiya məhkəməsi tərəfindən **XXX** ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, istintaqa məlum olmayan mənbədən, satışı məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib, üzərində gəzdirərkən 17 aprel 2014-cü il tarixdə saat 21 radələrində Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları tərəfindən Sabunçu rayonu, Maştağa qəsəbəsi, Kirov dairəsinin qarşısında saxlanılaraq, Sabunçu RPİ-nin 14-cü PB-

nə aparılmış, orada XXXüzərində baxış keçirilən zaman bir ədəd göy rəngli salafan paketin içərisində təmiz çəkisi 170,0 qr narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, XXX Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir.

Hökmdən narazı qalan məhkum XXX apellyasiya şikayəti verərək törətdiyi əmələ görə peşimançılıq çəkdiyini nəzərə alaraq Sabunçu rayon məhkəməsinin 11 avqust 2014-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir.

Məhkəmə iclasında məhkum XXX və onun müdafiəçisi İbişov Nadir Həsənoğlu oğlu hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 11 avqust 2014-cü il tarixli hökmünün dəyişdirilməsini, həmin hökmlə təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etdilər.

Məhkəmə iclasında dövlət ittihamçısı Dəmirli Orxan Novruz oğlu apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək bildirdi ki, məhkum XXXtörətdiyi cinayət əməli iş üzrə toplanmış sübutlarla kifayət qədər sübuta yetirilmiş, birinci instansiya məhkəməsi onun əməlini düzgün tövsif etməklə gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Digər tərəfdən birinci instansiya məhkəməsi tərəfindən məhkuma təyin edilmiş cəza törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə uyğundur. Odur ki, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 11 avqust 2014-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını, apellyasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi.

Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun, onun müdafiəçisinin və dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 11 avqust 2014-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır.

Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüduqlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır.

Məhkəmə kollegiyası hesab edir ki, məhkum XXX törətdiyi cinayət əməli özünün qismən etirafedici ifadələri ilə yanaşı, şahidlər Sərxanov Anar Müstəcəb oğlunun, Hüseynov Rəsul Qaryağdı oğlunun, Həsənov Fərman Məhəmməd oğlunun və Məmmədov Aydın Kazım oğlunun ifadələri, məhkəmə-kimyəvi ekspertizasının 7270 sayılı 17 aprel 2014-cü il tarixli rəyi, istintaq hərəkətinin protokolu və işin digər halları ilə təsdiq olunaraq, birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış və mənbəyinin mötəbərliyi məhkəmə kollegiyasında heç bir şübhə doğurmayan bu sübutlar əsasında birinci instansiya məhkəməsi XXXəməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif etmişdir.

Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir.

Məhkum XXX apellyasiya şikayətində, eləcə də apellyasiya baxışı zamanı çıxışında ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir.

Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən E.Y.Abbasova təyin edilmiş cəzanın yüngülləşdirilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin olunmamalıdır.

Belə ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, XXX əvvəllər Sabunçu rayon məhkəməsinin 21 iyul 2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 10 sentyabr 2011-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur.

Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən üç il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.

Göründüyü kimi, məhkum XXX Sabunçu rayon məhkəməsinin 21 iyul 2010-cu il tarixli hökmü ilə təyin olunan cəza onun islah olunması üçün kifayət etməmiş və məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətmişdir və bu hal onun barəsində cinayətin residivini yaradır.

Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.

Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dördüdə üçündən az ola bilməz.

Qanunun mənasına görə, cinayətin residivi olduqda Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin ediləcək cəzasının müddəti 1 il 6 aydan az ola bilməz.

Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi XXX cəza məsələsini həll edərkən, cəzanı yüngülləşdirən halların müəyyən edilməməsini, cinayətin residivini isə cəzanı ağırlaşdıran hal kimi nəzərə almaqla məhkumun barəsində onun törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, cinayətin törədilməsi halına, onun şəxsiyyətinə uyğun və təqsirli bilindiği maddənin sanksiyası həddində ədalətli cəza təyin etmişdir.

Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 sayılı

qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

Odur ki, məhkəmə kollegiyası hesab edir ki, hökmlə ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi ilə bağlı məhkum XXXapellyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir.

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

### **q ə r a r a a l ı r :**

Apellyasiya şikayəti təmin edilməsin.

Bakı şəhəri Sabunçu rayon məhkəməsinin məhkum XXX barəsində olan 11 avqust 2014-cü il tarixli 1(008)-282/2014 sayılı hökmü dəyişdirilmədən saxlanılsın.

Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir.

Qərardan Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Hakimlər:  
(sədrlik edən və məruzəçi)

Mirzəli Abbasov

Qədim Babayev

İlqar Murquzov

**Əsli ilə düzdür**

**Bakı Apellyasiya Məhkəməsinin hakimi:**

**M.Ə.Abbasov**